

Buraxılışın əsas xəbərləri:

- **“Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı**
- **Dövlət informasiya ehtiyatları və elektron hökumət ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Fərmanı**
- **Beynəlxalq Yerdəyişmə xidmətlərinin müştərilər üçün asandlaşdırılması**
- **PwC Akademiyası “İnvestisiya Modelinin Təhlili” mövzusunda master-klass təşkil edir**
- **PwC Akademiyası “Effektiv komandaların yaradılması” mövzusunda master-klass təşkil edir**



Buraxılışda əks olunan məlumatlarla bağlı hər hansı bir sual yaranarsa aşağıdakı şəxslərlə əlaqə saxlaya bilərsiniz:

Arif Quliyev, Vergi və Hüquq Xidmətləri Departamentinin Rəhbəri, İdarəedici Direktor

arif.guliyev@pwc.com

Elçin Məmmədov, Direktor, Hüquqi Praktikanın Rəhbəri

elchin.mammadov@pwc.com

Marketing və Kommunikasiya məsələləri üzrə Rəhbər Aysel Süleymanova
aysel.suleymanova@pwc.com

PwC Azərbaycan

Landmark Ofis Plaza III, 12-ci mərtəbə
90A Nizami küçəsi
Bakı AZ1010, Azərbaycan

Tel: +994 12 497 2515
Faks: +994 12 497 7411

www.pwc.com/az



© 2018 PwC. Bu xəbərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən) əvvəl oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşmırıq.

“Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fərmana əsasən, yerli icra hakimiyyəti orqanları yalnız tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olduqda tikintiyə icazə verirlər. Həmçinin, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahələri ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəyi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi verir.

Dövlət informasiya ehtiyatları və elektron hökumət ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının Prezidenti “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması,

aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb. Fərman ilə, dövlət informasiya ehtiyatları və sistemlərində müvafiq sahə üzrə toplanan məlumatların sistemliyini təmin etmək, dövlət informasiya ehtiyatları və sistemləri arasında məlumat mübadiləsinin səmərəliliyini artırmaq və əhaliyə elektron xidmətlərin göstərilməsində idarəetməni optimallaşdırmaq məqsədi ilə Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) ilkin olaraq aşağıdakı altsistemləri yaradılıb:

- Kommunal Xidmətlər Vahid İnformasiya Sistemi;
- Sosial Xidmətlər Vahid İnformasiya Sistemi;
- Aqrar Xidmətlər Vahid İnformasiya Sistemi.

PwC Azərbaycan müştərilərə mobil işi qüvvəsinin yaradılmasına kömək edir

13 sentyabr 2018-ci il tarixində PwC Azərbaycan şirkətinin Vergi Hesabatlığı qrupu xarici mütəxəssislər üçün İşçilərin Beynəlxalq Yerdəyişmə xidmətləri ilə bağlı təlim keçirmişdir.

PwC Azerbaijan Times

16 saylı Buraxılış

Təlim çərçivəsində vergi rezidenti statusunun müəyyənləşdirilməsi, vergi bəyannamələrinin hazırlanması və işçilər təyinatlarını tamamladıqdan sonra onların vergi orqanlarından deregistrasiyası prosesi kimi mövzular nəzərdən keçirilmişdir. Təlim zamanı işçilər vergi sorğularını doldurmuş, xarici mütəxəssislərlə PwC-nin İşçilərin Beynəlxalq Yerdəyişmə qrupu arasında məlumat mübadiləsi üzrə onlayn portal ilə tanış olmuşlar. PwC-nin Vergi Hesabatlığı qrupu həmçinin işçilərin vergi öhdliklərinə dair bir sıra suallarını cavablandırmışdır.

PwC-nin məqsədi beynəlxalq yerdəyişməni sifarişçilər üçün asanlaşdırmaqdan ibarətdir. Biz 138 ölkədə İnsan Resursları və Təşkilatlar (P&O) sahəsində çalışan 10,000-dən artıq mütəxəssislərimizlə birlikdə son 2 ildə 76%-i “Global Fortune 500” siyahısına daxil olmaqla 17.500-dən artıq sifarişçiyə xidmət göstərmişik. PwC Azərbaycan vergi ödənişləri ilə bağlı xərclərin azaldılması məqsədilə bütün dünyada beynəlxalq işçilərin menecmenti, onların ölkəyə gəlməzdən və ölkəni tərk etməzdən sonrakı vergi məsləhətləşmələri, Azərbaycanda fiziki şəxslərin vergi bəyannamələrinin doldurulması, həmçinin ölkəyə qayıtma prosesinə davamlı dəstək kimi xidmətləri göstərir.

PwC Akademiyası “İnvestisiya Modelinin Təhlili” mövzusunda mastre-klass təşkil edir

Şirkətlər üçün investisiya layihəi kapital xərcləri və daha uzun müddət ilə fərqlənən ciddi bir işdir. Hər iki amil qeyri-müəyyənlik və layihə risklərini artırır. Layihənin məqsədinə nail olmaması ehtimalı ilkin mərhələdə maksimaldır, layihənin tamamlanması mərhələsində minimaldır, bu isə, İnvestisiya Modelinin Təhlil Edilməsi əhəmiyyətini artırır.

Master-klass aşağıdakıları əhatə edəcək:

1. Layihənin maliyyə modelinin yaradılmasının əsas prinsipləri
2. İnvestisiyadan əvvəl keçirilən auditin məqsədləri
3. Qeyri-realistik layihə fərziyyələrinin müəyyən edilməsi
4. Kiçik qruplarda praktiki tapşırıq.

Müddət: 2.5 saat;

Məruzəçi: Svetlana Zasuxina, Baş Menecer, PwC Akademiyası, Rusiya;

Tarix və vaxt: 1 noyabr 2018-ci il, 19:00 - 21:30;

Yer: The Landmark Hotel Baku, -1-ci mərtəbə;

Dil: İngilis /Rus;

İştirak haqqı: ödənişsizdir.

Qeydiyyat üçün PwC Akademiyasının Meneceri Sevinc İmanova ilə əlaqə saxlayın (+994 050 278 62 33; elektron ünvan: sevinj.alekperova@pwc.com)

PwC Akademiyası “Effektiv komandaların yaradılması” mövzusunda master-klass təşkil edir

Master-klass zamanı effektiv qrupların inkişafına dair müxtəlif perspektivlərin təklif edilməsi üçün nəzəriyyə və modellər nəzərdən keçiriləcək. Master-klass qruplarının formalaşdırılması, inkişafı, eləcə də layihələrin təkmilləşdirilməsi üçün təsiretmə və kommunikasiya bacarıqları mövzularını əhatə edəcək.

Master-klass əsasən orta səviyyə rəhbərləri və qrup rəhbərləri üçün nəzərdə tutulur.

Master-klass aşağıdakıları əhatə edəcək:

- Liderlik üslubları
- Qrupunuzun motivasiyası üçün qaydalar və qadağalar
- Mən özümü necə görürəm və digərləri nə söyləyə bilər
- Mükəmməl lider necə formalaşır
- Məşğul lider üçün kouçinq

Məruzəçi: Jan Stepan, Liderliyin İnkişafı və Kouçinq Akademiyasının Lideri, PwC Avrasiya

Tarix və vaxt: 18 oktyabr 2018-ci il, 10:00 – 17:00

Yer: JW Marriott Absheron Baku;

Dil: İngilis;

İştirak haqqı: bir nəfər üçün - 400 AZN (ƏDV daxil olmaqla);

Qeydiyyat üçün PwC Akademiyasının Meneceri Sevinc İmanova ilə əlaqə saxlayın (+994 050 278 62 33; elektron ünvan: sevinj.alekperova@pwc.com)